



MART AYINDA QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ

Cari buraxılış –XI, 01 aprel, 2021-ci il

LAWELS bloqunun Qanunvericilik yenilikləri buraxılışları Azərbaycan Respublikası qanunvericiliyinə edilən dəyişikliklər və digər yeniliklərin aylıq icmal üzrə cari və xüsusi buraxılışları ehtiva edir.

Ana səhifə

Bütün buraxılışlar

Bizimlə əlaqə

1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edildi.

Dəyişikliyə əsasən, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabat məlumatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən ediləcək. Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatlar avtomatlaşdırılmış qaydada əldə olunacaq. Beləliklə, sığorta ödənişinin təyinatı zamanı müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qalxacaq.

Daha ətraflı [burada](#) tanış ola bilərsiniz.



2. Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edildi.

Vergi Məcəlləsinə edilən dəyişiklikdə aşağıdakılar nəzərdə tutulur:

- ƏDV-dən müvəqqəti azad olma nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə azad olma müddəti uzadılmışdır;
- ƏDV-dən müvəqqəti azad olunan malların (işlər, xidmətlər) siyahısına qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı, külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı əlavə olunmuşdur;
- Aksizdən azad olunan malların siyahısına idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz əlavə olunmuşdur;
- Tütün məmulatlarından tutulan aksizlərin dərəcələri qaldırılmışdır.

Daha ətraflı [burada](#) tanış ola bilərsiniz.

3. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edildi.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya edilən dəyişikliklə 3.2-ci bənd ləğv olunmuş və nəzərdə tutulmuşdur ki, fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə bu barədə ona göndərilmiş bildirişdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilməyəcəkdir.

Daha ətraflı [burada](#) tanış ola bilərsiniz.

4. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edildi.

Qanuna edilmiş dəyişikliklər aşağıdakılardan ibarətdir:

- ictimai varidata daxil olunmuş Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınıb müvafiq şəhadətnamənin verilməsi;
- Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi.

Daha ətraflı [buradan](#) tanış ola bilərsiniz.



5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edildi.

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmış və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) aparılması qadağan edilmişdir.

Daha ətraflı [buradan](#) tanış ola bilərsiniz.

6. Azərbaycan Respublikası Prezidenti işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında Fərman imzaladı

18 mart 2021-ci il tarixli Fərmanla tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi, tikinti məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması kimi səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir.

Daha ətraflı [burada](#) tanış ola bilərsiniz.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edildi.

19 mart 2021-ci il tarixli dəyişikliklərə əsasən sözügedən normativ-hüquqi aktların 1 iyul tarixindən qüvvəyə minməsi müəyyən olunmuşdur.

Daha ətraflı [burada](#) tanış ola bilərsiniz.